

## Dildə sosial-kulturoloji realilərin metaforik aspekti

Səbinə Mehrəliyeva

Azərbaycan Universiteti. Azərbaycan.

**Annotasiya.** Dil xalqın bütün mənəviyyatını, davranışını, ədəbiyyat və tarixini, əxlaq normalarını, adət-ənənələrini eks etdirən güzgündür. Hər hansı bir dili, o cümlədən ingilis dilinin də daxil olduğu xarici dillərdən hansına öyrənərkən, biz həmin dildə artıq sistem şəklində formalılmış məfhumları öyrənirik və bu məfhumlarda öz inikasını tapan obyektiv gerçəkliliyi qavrayırıq. Sosial-kulturoloji realilərin metaforik başqa xalqlar üçün anlaşılmaz olması sosial-kulturoloji faktorlarla bağlıdır və həmin faktorlarla dilin qovuşduğu bir sahəyə aiddir. Bu leksik təbəqənin tədqiqi sosial dilciliyin obyektidir. Sosiolinqvistikə bir elm sahəsi kimi dilin ictimai təbiəti, onun ictimai funksiyaları, ictimai amillərin dilə tasiri mexanizmini araşdırır, dilin bütün səviyyələrdə sosial difərensiasiyasını, dil və sosial strukturlar arasında qarşılıqlı əlaqəni öyrənir. Məhz bu sosial-kulturoloji faktorlarla bağlı olaraq dildə başqa xalqların anlaya bilmədikləri denotativ realilərlə yanaşı, konnotativ mənəvi realilər - metaforalar da yaranır. Bu metaforik təbəqə Azərbaycan dili daşıyıcıları tərəfindən çətin anlaşılır və tərcümə prosesində də müəyyən çətinliklər meydana çıxır.

**Açar sözlər:** metafora, dil, reali, ingilis, kulturologiya

**Məqalə tarixçəsi:** göndəriilib – 14.12.2021; qəbul edilib – 18.12.2021

## Metaphorical aspect of socio-cultural realia in language

Sabina Mehrəliyeva

Azerbaijan University. Azerbaijan.

**Abstract.** Language is a mirror that reflects all the morality, behavior, literature, history, moral norms, customs and traditions of the people. When we learn a foreign language, including any language, including English, we learn the concepts that have already been formed in that language in the form of a system, and we perceive the objective reality that finds its expression in these concepts.

The fact that socio-cultural realias are metaphorically incomprehensible to other peoples is due to socio-cultural factors and belongs to an area where language meets these factors. The study of this lexical layer is the object of social linguistics. Sociolinguistics as a field of science studies the social nature of language, its social functions, the mechanism of influence of social factors on language, the social differentiation of language at all levels, the relationship between language and social structures. Due to these socio-cultural factors, along with denotative realia that other peoples cannot understand in language, connotative realia - metaphors - appear. This metaphorical layer is difficult for Azerbaijani speakers to understand and creates certain difficulties in the translation process.

**Keywords:** metaphor, language, realia, English, culturology

**Article history:** received – 14.12.2021; accepted – 18.12.2021

## Giriş / Introduction

Hər hansı bir dili öyrənməkdə qrammatika nə qədər vacib amildirsə, xarici dildə ünsiyyət yaratmaqdə sosiolingvistika və kulturologiya da o qədər lazımlıdır. Kulturologiya dilin arxa planını təşkil edən, həmin dilde danişan xalqın milli mədəniyyətinə qaynaqlanan bir semantik sadədir. Bu sahə xalqın tarixi, mədəniyyəti, psixologiyası, həyat tarzi, mentaliteti ilə associationsında nəticəsində meydana çıxır, bir sözlə, konkret bir xalqın kulturologiyası onun dilində yalnız onun üçün anlaşıqlı olan ifadələrin, frazeologizmlərin, realilərin mövcudluğunu şərtləndirir.

Dilçilikdə dil ilə milli mədəniyyətin qovuşduğu sahə, həm də sosial dilçiliyin obyektidir. Sosiolingvistika bir elm sahəsi kimi dilin ictimai təbiətini, ictimai funksiyalarını, ictimai amillərin dilə təsiri mexanizmini araşdırır, dilin bütün səviyyələrdə sosial bazasını, dil və sosial strukturlar arasındaki qarlıqliqları eləqləni öyrənir. Kulturologiya dili öyrənilən xalqın milli mədəniyyətini araşdırır.

Realilər əks etdirdikləri obyektiv gerçəkliliyə münasibətin xarakterinə görə iki qrupa ayrılır: 1. denotativ realilər; 2. konnotativ realilər. Denotativ realilər yalnız konkret bir xalqın və ya ölkənin mədəni, coğrafi, tarixi, ictimai və s. xüsusiyyətini əks etdirərək konkret bir xalqın dilində rast gəlinən leksik vahidlərdir. Digər xalqların yaşadıqları mədəniyyətində belə realilər ya ümumiyyətlə olmur, ya da onları bildirən sözlər mövcud deyildir. Məsələn, "holloven, hamburger, hot-dog, moccasin, senator, roaster, jumbo, blues, cardigan, cowboy, sandivic" və s.

2. Konnotativ realilər isə bütün xalqlar üçün ümumi olan məfhumları bildirir. Lakin bu sözlər sonradan məcazi emosional çələrlər qazanır. Məsələn, cow-inək, sözü bütün dünya xalqları üçün ümumi olan bir adı bildirir. Lakin ingilis dilində həmin sözün törəmə, məcazi mənası da vardır; Cow-xoşagəlməz insan.

"Söz bizi əhatə edən aləm haqqında bilikləri özündə ehtiva edir, toplayır, mühafizə edir; o, dilin daşıyıcılarının kollektiv yaddaşıdır, mədə-

niyyət abidəsidir, millətin keçmişinin və bugünkü güzgüsüdür, həyat tərzini anlamağın açarıdır, ümumiyyətlə, biliklər üçün açardır" [10, s.3]. Dilin və kulturologiyanın qarlıqliqları əlaqəsi ən çox realilərdə əks olunur. Məhz bu baxımdan realilər əksər zamanda kulturoloji realilər adlanır. Kulturoloji realilər birbaşa xalqın həyat tərzini, mədəniyyəti, mənəviyyatını bağlı olub diləsə metaforiklaşmış şəkildə reallaşır. Metaforiklaşmış kulturoloji realiləri təhlil etməzdən əvvəl metafora və metaforiklaşmə haqqında məlumat verməyi lazım bilirik.

"İnformasiyanın ötürülməsi və dünyadan dil modelinin yaradılması prosesində həllədici amil olan metaforiklaşmə mürəkkəb bədii mexanizmdir. Metaforik düşüncə tərzi özlüyündə yeni hadisə deyil və bu cəhət getdikcə dillerin lügət tərkibinin bütün ruhunu sarmaqdadir. Bu mexanizmi bir proses kimi aşkarla çıxarmaq və onun formallaşması məqamlarını müəyyənləşdirmək böyük əhəmiyyət daşıyır" [7, s.12].

"Dil bilavasitə insan təfəkkürü ilə bağlıdır, lakin şürur, məzmunu, şürur inikas etdiyi gerçəklilikdə müəyyənləşdirilir. Buna görə də həm mexaniki, həm qrammatik mənalar son natiçədə gerçəkliliyin xarici hadisələrinin inikasıdır" [11, s.55].

Əslində metaforanın əmələ gəlməsi təfəkkürün əşa və hadisələr arasındaki qarlıqliqları əlaqələrin dərketmə bacarığı ilə bağlı bir hadisədir" [2, s.81].

Metafora bədii təsvir vasitəsidir. Metafora yalnız bədii üsluba yox, eyni zamanda danişq dilinə aiddir və danişq prosesində olduqca çox metaforalara rast galınır. Məsələn, *Bobby* - Robert Peel (1829-cu ildə London polisinin yenidən təşkil edən Robert Pilə ixtisarla verilmiş ayma), *beak* (danişq) - müəllim, blue - 1) mühafizəkar (mühafizəkarlar partiyasının rəmzi-mavi rəng), 2) Oksford, yaxud Kemhric Universitetinin futbol, avar və bəzi digər növündə yığma komandasının üzvü; *bluestocking* - "mavi corab", pedant, alim qadın (XVII yüzillikdə mövcud olmuş Blue Stocking Club "Blue sloking" ədəbi dərnəyinin adı) [4, s.22].

## Əsas hissə / Main Part

İngilis və Azərbaycan dilindəki metaforalar həm dilin zənginləşməsinə, həm də söz yaradıcılığına xidmət edir. Metaforalar əsasən əşa və hadisələr arasında bənzəyiş nəticəsində əmələ gələrək zahiri cəhətdən oxşarlıq, daxili əlamətlərə görə oxşarlıq, insanlara məxsus hərəkatların əşyalar üzərinə keçirilməsi, feillərin cansız əşyalar bildirərək məcazlaşması nəticəsində yaranır. Metaforiklaşmə əsasən bənzətmə nəticəsində reallaşır. Məsələn, *Clim Crow* realisi "zənci", *blue caps* ifadəsi "göy papaqlılar" (kral hərbi polisi), *blue hootie* "mavi mundir" – polis formasının rənginə görə, Blues "mavilər" kral süvari qvardiyasının – mundirin rənginə görə verilən ayamadır və s.

Dilda metaforaların yaranmasında müqayisə böyük rol oynayır. Ümumiyyətlə, bədii təsvir vasitələri arasında ən güclü təsir gücünə malik olan metaforadır. Metaforalar birbaşa təfəkkürün məhsul olub ki hissəyə bölünür: ümumişlik və əslubi. Metaforiklaşmə realilər ingilis və Azərbaycan dillerində həm ümumişlik dilda həm də bədii əslubda işlənir. Hər iki müxtəlif sistemli dilin yalnız müəyyən qismi məcazlaşaraq metaforlaşa bilir. Bəzəi metaforlaşan realilər həm canlı danişqda, həm də bədii əslubda işlənir. Bəzilərinə isə yalnız bədii əslubda rast gəlinir. Metafora sözün semantikası ilə bağlıdır və metaforaların əmələ gəlməsində xüsusi leksik-semantik söz qrupları iştirak edərək, sözün məcazi mənasından tövəyirlər, obrazlı nitq vahidi olub qüvvətli bədii ifadə və bədii təsvir vasitəsidir.

Metaforaların, o cümlədən metaforiklaşmə kultural realilərin yaranmasında ilkin olaraq məcazlaşma rol oynayır. "Sözün əlavə vəzifədə dolayı ifadə etdiyi məna məcazi məna adlanır" [1, s.152]. Dilin lügət tərkibində istinlən sözü məcazi mənada işlətmək düzgün deyil. Leksik vahidin məcazlaşmasında əşa, iş, hərəkət, keyfiyyət və s. arasında məkan, zaman, vasitə və bənzəyiş kimi müxtəlif əlaqələrin varlığı vacib amillərdən sayılır. "Obrazlı leksikanın yaranmasında mühüm rol oynayan məcaz dilin lügət tərkibindəki sözün semantik tutumunu dərgünlaşdırır, dilin ifadəlilik imkanlarını arturan vasitə kimi çıxış edir. Məcaz obrazlılığı meyil

göstərən "insan təfəkkürünün məhsulu, dilin kateqoriyalarından biridir" [3, s.5].

Bütün dillərdə metaforalara rast gəlinir. Əslində metafor bir köçürütmədir. Hadisəni, iş və hərəkəti öz adı ilə deyil, rənginə, quruluşuna, ya da başqa bir cəhətinə görə oxşar olan digər bir şeyi, hadisəni digər bir sözə ifadə edərək oxşarlığı olan başqa bir məfhumun üzərinə köçürməkdir.

Metaforalardan şəxsiyyəti, hadisələri, digər insanların şəhərəmə əsası olaraq da istifadə edilir. Metaforaların tədqiqatı sosial münasibətlər və sosial obyektlər haqqında təsvəvürlerin əsaslarını müəyyənləşdirməyə, müxtəlif sosial proseslərə, ayri-seçkililik münasibətlərinə təsirlərini müəyyən etməyə şərait yaradır. Müstəqil tədqiqat mövzusu olan metaforalar, dilçilikdə zəngin inkişaf tarixinə malikdir. J.Lakoff və M.Consonun dilçilikdəki metafora haqqındaki nəzəriyyəsi metaforanın insan şüurunun funksionallaşdırılmasında koqnitiv, evristik vəsitiyə, mental əməliyyata, dərketmə əsasına, sturturlasdırıma əsaslanır. G.Fausannier və M.Turnerin konseptual integrasiya nəzəriyyəsi baxımından metafora fərqli hadisələrin ortaq bir zehni məkanını qurur [6; 8; 5]. Metafora eyni zamanda interaktiv nəzəriyyə ilə bağlı olub diskursda emosional qiymətləndirməni və güclü münasibətləri bildirir [12, s.257]. Rus psixologiyasında metaforalara integrasiya olunmuş bir yanaşma, əsasən koqnitiv nəzəri metodoloji yönüm üstünlük təşkil edir. "Metaforalar semantik sferanın obyektivləşdirme forması kimi dəyər istiqamətləri ifadə edərək, subyektiñ həyat yolunu təmsil edirlər [9, s.110]. Siyasi və reklam diskursunda dil və səsioloji tədqiqatlarda metaforaların geniş istifadə olunur.

Metaforiklaşmə leksik vahidlərin məcazlaşması, obrazlı dil əsasında və ayrı-ayrı leksik vahidlərin birləşməsi ilə gedir.

Ümumiyyətlə, dilda leksik mənannın üç növündə bəhs edilir: məntiqi, emotiv və nominativ. Məntiqi məna əşa, hərəkət, və s. olduğu halda, nominativ məna xüsusi isimlərdir. Emotiv məna isə subyektiñ münasibət bildirir. Bəzən leksik vahidlər mətn içərisində də məna kəsb edirlər ki, həmin məna lügətdə öz əksini

tapmır. Bu zaman iki leksik semantikanın qarışılıqlı təsiri nəticəsində metaforikləşmə baş verir.

İngilis dilinin Britaniya variantında ingilislərin həyat tərzi, adət-ənənəsi, tarixi, təbəti ilə bağlı metaforikləşmiş kultural realilər üstünlük təşkil edir. Müasir ingilis dilindəki bəzəi metaforikləşmiş kultural realilərin etimologiyasına və metaforikləşmə prosesinə nəzər salaq.

**Fortnight.** *İki həftə.* Şimali İngiltərənin Roma sərhədini quldur. Şotlendlardan qorumaq üçün inşa edilən Hardian Divarının uzunluğu boyunca müəyyən məsafələrlə qalalar qurulmuşdu. Əsgərlər hər iki həftədən bir həmin qalaların içərisində yataqları olurdular, burdan da "Fortnight" iki həftə termini yaranıb.

**To let your hair down. Saçı açmaq (rahatlamaq).** İngiltərədə Tudorlar dövründə xanımlar saçlarını yuxarıya darayırdılar və hündür yüksilmiş saçların altına örpək sancılıb bərkidildi. Təbii olaraq, örpək və papaqlar və digər geyimləri yataq otağında çıxardırdılar. Bu dövr Britaniyada əxlaqsızlığın baş aldığı bir döndəm idi. Buna görə də, bir insanların saçını aşağı buraxmayı praktik olduğu qədər də, simvolik xarakter daşıyırı və mənfi bir deyim, əxlaqsız bir hərəkət kimi simbolizə olunurdu.

**Cold enough to freeze the balls off a brass monkey.** *Soyuqdan dişsi dişinə dəymək.* İngilis dilindəki bu kulturoloji reali dəniz donanmasının top mərmiləri ilə döyüdüyü günlərdən qaynaqlanır. Mərmilər topun özündən əlavə olaraq göyərtədə də saxlanıldırlar. Gəmi yelləndikcə toplar da onun üstündə yuvarlanardılar. Onlar bürunc meymun adlanan kiçik dirəyə qaynaq edildi. Şiddətli şaxtalarda qaynaq xətti qırıla və toplar açıla bilərdi.

**Dear old Blighty.** *Xeyirxah qədim (qoca) İngiltərə.* "Blighty" İngilterənin xalq danışq dilində işlənən adıdır. Birinci Dünya müharibəsi zamanı əsgərlər vətənə geri dönmək üçün yaranmış yeganə çıxış yolu kimi göründülər və yarananmaq üçün dua edirdilər. Çox böyük ehtimalla bu reali ingilislərin Hindistanda hakimiyəti dövründə yarammışdır.

**Don't throw the baby out with the bath water.** Realinin hərfi tərcüməsi belədir-Körpəni (*hamam suyu*) su ilə bərabər tullamayın (aforizm). Bildiyimiz kimi, Avropana hamam mədəniyyəti çox gec inkişaf etmişdir. Hamam və

çimmek mədəniyyəti Avropana Şərqiñən gelmişdir. Əksər insanlar hər il may ayında çimdikləri və iyun ayına qədər xoş qoxulu olduqları üçün iyun ayında evlənirdilər. Ancaq qoxu gelməyə başlığına görə də gəlinlər insan tərinin qoxusunu gizlətmək üçün əllərində çiçək dəstəsi daşıyırıdlar. Hamamlar isti su ilə dolu böyük vanna idi. Evin sahibi yaxşı təmiz isti su ilə çimmek imtiyazına sahib idi. Sonra oğullar və bütün digər kişişlər, sonra qadınlar və nəhayət uşaqlar çıxmırlıdıl. Sonuncu körpələr cimizdirildilər. O vaxta qədər su o qədər cirkli olurdu ki, içində kimisə itirmək mümkün olardı.

**It's raining cats and dogs.** Realinin toxmini ekvivalenti bu ifadə ola bilər: *Şidirigi yağış yağır.* Evlərin damları hündür, qalın saman yiğinlərindən düzəldildi. Bura heyvanların qızışa biləcəyi yegənə yer idi, buna görə bütün ev heyvanları, itlər, pişiklər və digər kiçik heyvanlar, siçanlar, siçovullar, böcəklər damda yaşayırıdlar. Yağış yağında sürüşkən olurdu, bəzən heyvanlar sürüşərək damdan yixılırdı.

Bu hadisə heyvanlar üçün dörd direkli damaların yaradılmasına səbəb oldu. Dam düzəltmək fikrinin əsasında xoşagalmaz əşyaların yatarkən ağızlarına girməsinin qarşısını almaq idi.

**Burning a candle at both ends. Sam kimi yanmaq (ərimək)** (*Şamı hər iki tərəfdən yandırmaq.*) Bir vaxtlar evdəki yegənə işq mənbəyi lampa idi. Onu adətən ocağın yanında buxarının üstündə saxlayırdılar. O, az miqdarda işq verirdi. Xüsusi qonaqlar gələndə və daha çox işq tələb olunduqda şam hər iki ucundan yandırıldı.

**Rule of thumb- Sadə və etibarlı (yoxlanılmış) qayda. (Baş barmağın qaydası).**

Termometrlər icad edilməmişdən əvvəl piva istehsalçıları maya əlavə etmək məqsədilə düzgün temperaturu təyin etmək üçün baş barmaqlarını qarışığa batırırdılar. Çox soyuq olanda maya böyümürdü. Çox isti olanda maya öldürüd. Pivədəki bu baş barmaqdan "baş barmağın qaydası" ifadəsi yaranıb. Digər bir tərəmə, kişişlərin arvadlarını döyə biləcəyi qədim adətdən qaynaqlanır, həmin adətə görə kişişlər arvadlarını döyə bilərdi, ancaq yalnız baş barmağından qalın olmayan bir çubuqla! Beləliklə, bu kiminsə sizin nəzarətinizdə olduğunu ifadə edirdi.

**Mind your own business. Öz işinə məşğul ol.** Qədim ingilislərin gigiyena qaydalarına riyət etməyə, dəri baxımına ciddi ehtiyacları var idi. Bir çox qadın və kişilərdə yetkin yaşa çatana qədər sizanaqdan sonra izlər meydana gəlirdi. Qadınlar dərini hamarlamaq üçün üz dərilərinə bal mumu sürtürdülər. Bir-birləri ilə damışdıqları zaman bir qadın başqa bir qadının üzünə diqqətlə baxmağa başlayanda, ona deyirildər: "Öz bal mumunuza baxın." Azərbaycan dilindəki ekvivalenti "Get, öz işinə maşğul ol" şəklindədir.

**Mind your P's and Q's. Sözlərinə diqqət et.** (*öz işinə maşğul ol.*) Qədim İngiltərədə yel (yüngül pivə) pintlərlə (1 pint – 0,57 litr) və kvarta ilə (1 kvarta – 1, 14 litr) ölçülərək içilirdi. Beləliklə, müştərilər idarə edilə bilməyən vəziyyətdə olduqda, meyxanaçı pintlərini və kvartallarını düşünüb sakitləşmələri üçün onlara bağırıldı.

**Wet your whistle. Boğazın (tütəyi) yaşıla-**maq. İllər əvvəl pub sahibləri (meyxanaçılar) keramikadan olan krujkaların (parçaların) kənarına və ya qulpuna bir tütək bişirərək yapışdırıldılar. Yenidən krujkanı doldurmaq lazımdı onlarda onlar bu tütəkdən (fiştırıqdan) istifadə edərək onlara xidmət lazımlı olduğunu bildirirdilər. "Düdüyü (tütəyi) islat" ifadəsi bu təcrübədən irəli gələn bir cümlədir.

**I'm feeling fair to middling. Özümüz bir tə-**hər (ortabab) hiss edirəm. Bu ifadə 19-cu əsrin

sonu və 20-ci əsrin əvvəllərində ABŞ-in cənubunda istifadə olunan pambığın keyfiyyətinin ölçü vahidində irəli gəlir. "Fair – ortabab" ən aşağı pambıq növü idi, "middling – ikinci sort" növbəti ölçü vahidi idi və fermer pambığı bazara gatırırdı bu ifadələrdən istifadə olunurdu!

**Honeymoon. Bal ayı.** İllər əvvəl Anglo-Sakson İngiltərədə, toydan bir ay sonra gəlinin atasının kürkənində baldan düzəldilmiş içki vermək adəti var idi. Bu içkinin, arvadı işgizar, əri cəsarətli edəcəyi güman edilirdi. İçkinin adı "mead" idi. Mead – baldan düzəldilmiş şərabdır və onların təqvimini ay təqvimini olduğu üçün bu dövr "bal ayı" və ya bu gün bizim bildiyimiz "bal ayı" adlanırdı.

**Goodnight sleep tight Gecəniz xeyir və sağlam yuxular.** V.Şekspir zamanında döşəklər yataq çərçivələrinə kəndirlərlə bağlanırdı. Siz kəndirləri çəkdiyiniz zaman döşək dərthıldır və bu üzərndə yata bilmək üçün çarpayı da möhökəm edirdi. "Gecəniz xeyir, rahat yatın" ifadəsi buradan gəlir.

**One for the road. Yolüstü son qədəh.** Orta əsrlərde edama möhkəm edilənlər edam üçün London şəhər qapılarından Tyburn tapşınca aparılırdı. Yolda, indiki Oxford küçəsində arabə dayanırdı və həmin yolda yerləşən meyxanada onlara son dəfə içməyə icazə verilirdi. Onlar ölümə aparan yolda son dəfə içirdilər.

## Nəticə / Conclusion

Müasir ingilis dilindəki metaforikləşən kultural realilər üzərində apardığımız tədqiqatdan belə nəticəyə gəlirik ki, bu tip realilər dildə əsasən birləşmə şəklində mövcud olurlar. Metafo-

rikləşən kultural realilər birbaşa ingilis xalqının etnoqrafiyası, həyat tərzi və mədəniyyəti ilə bağlı dil vahidləridir.

## Ədəbiyyat / References

1. Dəmirçizadə Ə. Azərbaycan dilinin üslubiyyatı. Ali məktəblər üçün dərs vəsaiti. Bakı: "Azərtədrisnəşr", 1962.
2. Əfəndiyeva T. Azərbaycan dilinin leksik üslubiyyatı. Bakı: "Elm", 1980.
3. Hacıyeva A. Zoometaforizmlər. Bakı: "Nurlan", 2007.
4. Hüseynova R. İngilis və Azərbaycan dillərində reali və yon sözləri. Fil.ü.fol.dok.diss.
5. Indurkhya B. Emergent representations, interaction theory and the cognitive force of metaphor // New Ideas in Psychology. 2006. Vol. 24. Issue 2. August. P. 133-162.

6. Inkson K. Protean and boundaryless careers as metaphors // Journal of Vocational Behavior. 2006. Vol. 69. Issue 1. August. P. 4863.
7. Osmanova F.İ. Metaforikləşmə dilin lügət tərkibini zənginləşdirən amil kimi (Azərbaycan dilinin materialı əsasında) Fil.ü.fel.dok. dissertasiyası. Bakı, 2014.
8. Sargent L.D., Bataille C.D., Vough H.C., Lee M.D. Metaphors for retirement: Unshackled from schedules // Journal of Vocational Behavior. 2011. Vol. 42. Issue 3. P. 225230.
9. Бочавер А.А. Метафора как способ внутренней репрезентации жизненного пути человека: дис. ... канд.психол.наук. М., 2010.
10. Словари и лингвовостранойедение. Сборник статей М., 1962.
11. Шендердьс Н.И. О фразматических значениях в содержании. – Принципы научного анализа языка, М., 1959.
12. Якунин А.П. Исследование метафор как форм объективации смысловой сферы в представлениях подростков // Известия Российского государственного педагогического университета им. А.И.Герцена. 2013, № 161.

## Метафорический аспект социокультурных реалий в языке

Сабина Мехралиева

Азербайджанский университет. Азербайджан.

**Резюме.** Язык – это зеркало, отражающее всю мораль, поведение, литературу, историю, моральные нормы, обычаи и традиции людей. Когда мы изучаем иностранный язык, включая английский, мы изучаем концепции, которые уже сформировались на этом языке в виде системы, и мы воспринимаем объективную реальность, которая находит свое выражение в этих концепциях. Тот факт, что социокультурные реалии метафорически непостижимы для других народов, объясняется социокультурными факторами и относится к области, где язык встречается с этими факторами. Изучение этого лексического пласта является предметом социальной лингвистики. Социолингвистика как область науки изучает социальную природу языка, его социальные функции, механизм влияния социальных факторов на язык, социальную дифференцию языка на всех уровнях, взаимосвязь между языком и социальными структурами. Из-за этих социокультурных факторов, наряду с денотативными реалиями, которые другие народы не могут понять на языке, появляются коннотативные реалии – метафоры. Этот метафорический слой трудно понять носителям азербайджанского языка и создает определенные трудности в процессе перевода.

**Ключевые слова:** метафора, язык, реалия, английский язык, культурология